


# ملا نصرالله

№8 Qiyməti 12 qərik.

МОЛЛА НАСРЕДДИНЪ

Цена 12 к. № 8





### TƏŞƏKKÜR

Mollalar, taleyimiz oldu əcəb yar bu gün,  
Misyonerlər də bizə çıxdı havadar bu gün.

O ki, məktəbləri möhv etmək idi niyyətimiz,  
Yox idi əldə və lakin ona bir qüdrətimiz,  
Məktəb artlıqca azalmaqdə idi hörmətimiz,  
O açıldıqca qapanmaqdə idi sənətimiz,  
Günbəgün zaid olurdu qəmimiz, möhnətimiz,  
Arkadaşlar, sevinin, oldu rəva hacətimiz,  
Qəmimiz bitdi, fərəh oldu nü mudar bu gün,  
Misyonerlər də bizə çıxdı havadar bu gün.

Misyonerlər, o gözəl fikrli ərbabi-düha  
Sank-Peterburqda etmişlər əcəb bir şura.  
Ki müsəlmanlar açan bunca məkatib nə rəva  
Oxudub həndəsə, təlim edələr coğrafiya,  
Hikmətü heyətü tarix ilə elmi-əşya,  
Bu işə bizdə təhommül ola bilməz əsla.  
Çalışın himmət edək dəfinə zinhar bu gün,  
Misyonerlər də bizə çıxdı havadar bu gün.

Misyonerlər bu gözəl əmrə edirkən iqdam,  
Biz neçün lal oturub eyləmeyək bəhsə davam?!  
Xassə bu elmlərin biz üləməyi-islam  
Etmişik bir kərə tehsilini islamə haram.  
Bunları bilməz ikən biz, niyə övladı-avam  
Oxuyub, adam olub, eyləsin ağızi-kəlam.  
Şimdə fürsət var ikən görməli bir kar bu gün  
Misyonerlər də bizə çıxdı havadar bu gün.

Misyonerlər, görüm Allah sizə ehsan eləsin!  
Biz kimi sizləri də daxili-iman eləsin!  
Qoymadız çünki müsəlmanları tügyan eləsin,  
Yeni məktəbləri Allah özü viran eləsin!  
Uçurub dam-daşını xak ilə yeksan eləsin!  
İndi qoy məktəb açanlar gedib əfəgan eləsin!  
Qalsın hər yerdə müəllimləri bikar bu gün!  
Misyonerlər də bizə çıxdı havadar bu gün.



## PEŞİMANÇILIQ

Əhvalat bu qərar ilədir ki, Dağıstanda bir kənd var, adı Xocalmaxıdır. Burada bir neçə köhnə məscid var, amma çünki bu məscidlərin divarları yox idi, mümkün olmurdu məscidi bağlı saxlamaq ki, gecələr içino heyvan dolmasın necə ki, cəmi müsəlman kəndlərinin məscidləri.

Bir gün xocalmaxılırlar eşidirlər ki, Bakıda bir günde Peterburq məscidinə yüz otuz manat pul yiğilib. (Bakıda otuz min manat imiş, amma oraya gedib çatınca bu qədər olub, xülasə.)

Bu xəbər kəndə gələn kimi xocalmaxılırlar Hacıya tel vurublar ki, «biz də məscid tikirik». Hacı həmin gün götürüb bunlara iki yüz manat göndərib. Kəndlilər gördülər ki, onlar xəyal edən olmadı, yüz otuz min manat hara, iki yüz manat hara. Bunun çarəsi? Çarəsi budur ki, Hacının iki yüz manatını qaytaraq özünə və yazıq ki, biz Hacidan küsmüşük və yüz otuz min manat gəlməyinə barişmayacağıq.

Bu barədə kəndlilər başlayırlar qeylüqal eləməyə. O deyir pulu qaytaraq özünə, bu deyir – Hacı yazılıdır, qəlbina dəyməyin. Bəli, axırdı qət olunur ki, pulları geri göndərsinlər və polkovnik Haşimbəyov da qətnaməyə qol qoyur.

Pulu geri göndərəndən sora kəndlilər və Haşimbəyov gözləyirlər ki, bəli, pul və kağız Bakıya çatan kimi Hacı fabrikəni və imarətlərini zaloqa qoymalı olsa, haman gün xocalmaxılırlara yüz otuz min manat göndərəcək.

Bu heyndə şirin yuxudan ayıldım.

Ax, nainsaf Hacı!!!

Lağlağı

## NƏ BORCU

Müsəlman qardaşlara məlum olsun ki, Peterburqda bir para rus misyonerləri, paytaxtda müsəlman məscidini gözləri götürmədiyindən hökumətə etiraz ediblər ki, müsəlmanlara mane olsun.

Bunu eşidibən cəmi müsəlman qəzetçilərimiz əllərinə qələm alıb başlayıblar misyonerləri pisləməyə və onlardan şikayətlər yazmağa. Hətta rus keşişlərindən məşhur hürriyyətpərəst Petrov da müsəlmanlara tərəf çıxıb, «Russki slovo» qəzətesində misyonerlərə yerli-yataqlı və mənali cavab yazıb: Biz lazımlı bilirik xəbər verək ki, yer üzünün müsəlmanları öz hüquqlarını mühafizə etməyə məhz biz iki nəfəri vəkil seçib və bizim ikimizdən savayı Peterburq misyonerlərinə heç kəsin haqqı yox idi cavab versin.

Hələ biz bunu bilmirik ki, biz burada dura-dura xalqa nə borcdur ki, müsəlmanlara zülm edirlər. Hər kəs gərek öz təklifini bila.

İmza: Yer üzünün müsəlmanlarının vəkili Gəncədə Molla Məsum və Ordubadda Şeyx Mürtəza.

Molla Nəsrəddindən xahiş edirik ki, bu elanımızı çap eləsin.

## QƏZETLƏRDƏN

«İqdam», nömrə 5531.

«Səd həzarən təəssüf ki, Buxara əmiri həzərləri səyahətlər icra edərək aləmi-mədəniyyətin səyi və qey-

rəti nə kimli bir mərtəbəyə vasil olduğunu rəyül-eyn gör-düyü halda, heç bir əqli-səlimin qəbul edəməyəcəyi usaq oynatmaq rəzalətlərindən təbəəsini təxzirə təşəbbüs elə-məyir».

## Molla Nəsrəddin:

Bunun səbəbi var. Səbəbi budur ki, əvvəl qabaqca əmir həzərləri mütrübbazlığı özü gərək pis bilə ki, özgə-lərdə də görəndə buna mane ola. Rəhmətliyin oğlu «İqdam» da deyəsən dünyaya dünən gəlib və əmir həzərlərini tanırı.

## «Siratül-müstəqim», nömrə 75

Müctəhid olmaq üçün şəraitibiz üç şeydə həsr edə biliriz: 1) Lügəti-ərəbiyyə, 2) Qurani-kərim və İslamin tarixi, 3) Səfayı-nəfs, ixłasi-qəlb, təharəti-xü'lq, istedadi-fitrət. Əgər bu üç şeyi əhatə edə biləcək bir nəslin yetişməsindən məyus olacaq olursaq, milləti-islamıyyəmizə məmat ilə hökm etmiş oluruq.

Əlməğribi

## Molla Nəsrəddin:

Allah atana rəhmət eləsin. Yaxşıdır ki, bizi xəberdar elədin, yoxsa «milləti-islamıyyəmizə məmat ilə hökm etmiş olacaqdıq».

## ELAN

Aşqabadda keçən il aşura günü ələmdar rolini oynayan artist məşhur qarmonçalan Hilal babanın oğluna, haman günü rolini qurtarandan sonra Əliyevin mağazasını yarmağına görə bir il dustaqlıslı. İndi isə yenə onun rolini oynamama bir halalzadə artist lazımdır ki, ibadətimizə nöqsan olmasın. Xahiş edənlər bu adresə rücu etsinlər:

Aşqabadda ələmdar başçısı aşpaz Qurban.

\*\*\*

Aşqabad qazisinin yerinə Qarabağdan Ağa Bağır ağa təyin olundu. Qarabağlı qardaşlarımızdan Allah razı olsun.


## PARLAMENT NİTQİ

Məhərrəmin yeddinci günü Əncümən vəkili Mirzə Hüseyn cənabları belə buyurmuşlar:

– Camaat, mənəm o Mirzə Hüseyn ki, millət yolunda tamam mal-mülkümdən keçib və hətta canımdan da müzayiqə ələmədim, yəni istibdad zamanında xaraba məscid bucağında neçə nəfər kor-keçəl usaq yiğib başıma, təməssük yazıb axşama kimi yarım batman çörək pulu qazanardım və bunu da tapmayanda acıdan köpük quşardım. Amma sonra var-yoxumu bu yolda qoyub əvvəlaxır bir neçə dükən aldım və Eynüddövlə Təbrizi mühəsirə elayəndə hamı şəhər əhli çörək tapmır desə də mən gecələr yavan cüçəplov yeyib canımı tələf edib məşrutə aldım. Amma indi bir para bidin, firəngimeab, Allahdan qorxmayan adamlar öz nahaq işlərini yeritməkdən ötrü



Əncümənin qərardadına görə Təbr



bir alafrang baş qalmadı ki, qırılmamış olsun.

Rotter

deyirlər ki, mərsiyəxan gərək mərsiyə oxusun və politika işinə qarışmasın. Bu laməzəhəblər deyirlər ki, Əncümən vəkili olan gərək farsi bilsin və heç olmasa İranın coğrafiyasını və qacarıyyənin tarixini bilsin və genə də deyirlər ki, adam Dəxil və Qümri kitabını oxumaqlan siyasəti bilməz və halonki mən heç Dəxil də oxumamışam. Yalnız Qümridən yeddi kralın politikasını öyrənmişəm. Pəs, lazımdı hər yerdə başı tüklü, yaxası kravatlı adam görsələr, kravatın açıb, aparıb Hacı Rəcəbəlinin dəllək dükənində başını qırxdırsın və savabı çoxdur. Belə ki, ic-rayi-şəriətdən ötrü mən bu gündən bu ülgüt və bülövü də yanında qoymuşam ki, düşəndə baş da qırxım. Əlbəttə, nə zərəri var ki, insan hər sənətdə mahir ola, əgər millət həmişə bu cahillikdə qaldı, ölnənə kimi millətin vəkiliyəm. Əger, Allah eləməsin, millət ayıldı, mənim yerimə bir anlayan adam qoydu, onda olmasın mərsiyəxanlıq. Əger mərsiyəxanlıq da olmadı daha dəlləkliyə heç bir kəsin sözü yoxdur.

Bu cənab bu sözləri irad buyurandan sora dəlləklərin bazarı çox rəvac olduğunu belədiyyə tərəfindən dəlləklərin maliyyatını tūmənə iki qran artırdılar.

### Molla Nəsrəddin:

Hərçənd bir para nadinclər and içib rəvayət edirlər ki, Təbrizdə iğtişaş zamanı Mirzə Hüseyn fürsəti qəni-mət bilib əlinə çoxlu pullar keçirmişdi və hətta bu pulları da vermişdi bir ingilis cavanı saxlayırdı. Amma belə sözlərə biz inana bilmərik və təvəqqə edirik ki, dəxi bundan sora Mirzə Hüseyn barəsində bizə belə-belə böhtənlər yazmasınlar. Doğrudur, Mirzə Hüseynin bir nəfər ingilis cavanında saxlıda bir qədər pulu var, yəni təqrübən bir neçə min tūməndir, amma bu pulların hamısı oğurluq və qarət pulu deyil. Xeyr, xeyr, kişi gərək insafnan danişa, bu pulların çoxunu Mirzə Hüseyn rüşvet babətindən ondan-bundan alıb. Çünkü Əncümən tərəfindən möhürlənən kağızların heç birini Mirzə Hüseyn pulsuz möhürləməyib.

Qərəz, insan gərək haqqı itirməsin

### TƏŞƏKKÜR

«Şükri-nemət nemətət əfzun konəd, küfri-nemət əz kəfət birun konəd.»

(«Həqiqət», nömrə 29.)

Əhvalat belədir ki, Bakıda doktor Vartapetov cəmi ruhanilərə və o cümlədən mallalara bimizd müalicə edir və bunun əvəzində Bakı mallaları Vartapetovdan razılıq edirlər.

Buna sözümüz yoxdur. Həkimin də əməli gözəldir. Mallaların da rəftarı öz yerində.

Amma bizim fikrimizə bir şey gəlir.

Həkimlər xəstədən pul almayanda həmişə onun kasıbığını nəzərdə tuturlar və belə də gərək olsun. Xəstənin pulu olmasa, həkimə vera bilməz, həkim də pulsuz müalicə ələməsə, xəstə müalicəsiz can verər.

Heyf ki, biz bilmirik ki, aya cənab Vartapetov biçiz

kasıblara da pulsuz müalicə edir, ya yox. Söz buradadır ki, bu barədə qəzetlərdə bir söz eşitməmişik. Əgər edir-sə biz də öz tərəfimizdən doktor Vartapetovdan nəhayət razıyıq. Yoxsa əgər cənab Vartapetovun nə qapısında bir belə elan var, nə qəzetlərdə bunu camaata xəbər verib və nə kasiblardan buna şahid olan var, o vədə biz gərək yəqin edək ki, ruhanilərə haqsız müalicə etməkdə doktorun qəsdi ruhanilər vasitəsilə elə camaati özünə razı etməkdir.

Quba meydanında və Qanlıtopa məhəlləsində da-vadərmənsiz, həkimlər və müalicəsiz hədsiz naxoşaların varlığı ilə, İçəri şəhərdə dam-daş sahibi, məclislərdə yuxarı başda əyləşən və heç bir zəhmət çəkməyib həmişə camaatin çörəyinə şərık olan tox mallalara həqqülmüalicə etmək bir politikadır və Molla Nəsrəddin lügətində politikanın mənası «biclik»dir.

Bir tərəfdən də doktor Vartapetova yazığım gəlir, çünkü mallalar müalicəni müftü görüb, qəsdən o qədər naxoşlayacaqlar ki, daha yazılıq hekim vaxt tapmayacaq ki, özgələrə də baxıb mənfəətbərdar olsun.

Cənab cəhənnəmə, günah özündədir.

Otaylı

### TELEQRAF XƏBƏRLƏRİ

Ürgənc – Mədrəsə tələbələri məhərrəmin 25-də qəbristan ehsanında bir tikə plovdan ötrü zabastovka elə-yib bir-birlerini çoxlu döydürər; neçəsi kötükdən ölüm halətindədir. Xivə darülfünununda həkimlik kursunu qur-taran həkimlərdən ötrü adam göndərdilər.

Bakı – Məşhur artistka Komissarjevskayanın vəfatını eşidən kimi müsəlmanlar istədilər ağlaşınlar, amma birdən yadlarına düşdü ki, bu nainsafın qızı nainsaf üzüü-çiç gəzərmış. Bunu bilən kimi dəxi müsəlmanlar ağlamadılar.

Ürgənc – Buxara hadisəsini eşidən kimi Baba Çət-gərin fitne və fəsad bazarı nəhayət rəvac tapmışdı. Lakin neçə gündür ovqatı zəhrimara dönüb oxları daşa dəydi. Səbəbi bu idi ki, Buxarada kafr ruslar müsəlmani barışdırıldılar. Ağacan Pazaçunun mətləbi ürəyində qaldı.

### ŞEYX MƏHƏMMƏD

(Lənətullah əla qövməzzalimin)

Necə, «Saadi» bir yerdə deyibdir ki, yesli odin tsar, yəni padşah bir bağdan bir yabloka zornan alıb yesə, yəni bir alma, toqda, o vədə onun usluqaları bağın derevyalarını sovsem kökündən rabatay eləyib çıxardarlar.

Bu bir «primer»dir ki, təmsil üçün məsol götürdük ki, məsolən Təbriz şəhərində, neçə ki, uşaqlıqda birimiz

çixardıq bir daşın üstə və daşa deyordik ki, «Ay daş yeri», o vədə o biri yoldaşımız daşın üstə çıxan uşağa deyirdi:

Eşəkqulaq, qabanbaş, heç görmüsən yeriyə daş?

Yəni bu sözləri Təbriz dilinə tərcümə edəndə mənası bu olur ki:

Yastiqlaq qırxiqbaş, heç görmüsən ki, Mirzə Hüseyn kimi vaiz Əncümən üzvü ola? Yəni görmüsən ki, Seyid Mühəqqiq kimi baqqal Əncümən rəisi ola?

Bəli, keçək mətləbə.

Polojim ki, sən vaizsən, iki osyolun arpasını razde-lit eleməyi bilməyə-bilməyə sən məhkəmədə sübuta yetirdin ki, Seyid Hüseyn gərək qətlə yetişə, potomu çto arvadların azadlığı yolunda məqalə yazıb.

Söz yox ki, əgər zibagi-royyət məlik iskuşayet si-bi o vədə Hakimabad məhəlləsində də Şeyx Məhəmməd kimi, ayıb olmasın (İbrahim bəy demiş), axundlar da de-yəcəklər ki, gərək bəhayi tayfasının uşaqlarını öldürmək, necə ki, bir qədər vaxt bundan müqəddəm haman Şeyx Məhəmməd bir bəhayinin övrətini ərindən zornan alan-dan sonra hələ hökm də eləyib ki, övrətin təzə doğduğu uşağı boğsunlar.

Eşəkqulaq, qabanbaş, heç görmüsən ki, günahsız uşağı öldürərlər? Heç İspaniyada katolik «axundları»nın inkvizis zamanında belə vəhşiliklərə qol qoyardılar?

Şeyx Məhəmməd Təbrizi, pəh, pəh, pəh! Seyid Məhəmməd Şirvani, pəh, pəh, pəh! Adınız sizə qənim olsun, başınıza kül. Sizi görüm şirvanlı Hacı Əbdürəhim əfəndi, Hacı Molla Abdullazadənin xeyir-duasından məhrum olasınız. Bari pərvərdigara, sən bunların heç birinə axirətdə huri və qılmanların dırnağını da vermə.

Ax, proklyatiy çelovəklər!

«Dəli»

## AŞQABADDA AŞURA GÜNÜ

Hamamçı Əzim dayı ülgücmüni itiləyib aşura günü arvadların qucağındakı uşaqların başını çərtdi.

Bu il aşura günü qarabağlılar dəstələr tutmaqdə xərici millətlər içində nəhayət şöhrətləndilər.

Qubalılar şalvarlarını da çıxarıb aqtuman, ağköynək olub küçədə tullana-tullana baş vurdular. Allah əcer versin.

Şirvanlılar şəbih çıxardıb, füqəranı soyub, Hacı Molla Əbdüləli kimi rövzəpəzə min beş yüz manat verdilər. Qurdalar da türkmənlərdən, ya əfşanlardan oğurladıqları qoyunları Qasim otağının altında qurban kəsdilər. Allah qəbul elesin.

İranlılar: Bunlara da hürriyyət verilib, hər nə eləsə-lər azaddırlar. At bəzəyib, üstünə bir neçə göyərçin tutub bağladılar; tütkən çalıb dünbək vurdular; Qara Səmədin oğlunun atını ziyarət elədilər; başlarını çapdılara. Hərə bir əba bürünüb dilsuz oxuyurdu. Bəzisi ərəb oldu, xalqın başına saman səpdi. Molla Xoruzulla müridlərini başna yiğib ayaqyalın zəncir vururdu, özü də Kürdşahnaz üs-tündə «Ərrəhman» oxuyurdu.

Məməqanlılar: Cibkəsənləri imam Zeynalabdin şə-bihli edib dəvəyə mindirmişdilər.

Xivəlilər: Sünnü, şia barışmağa görə əllərinə qara şam alıb, dəstə ilə məscidlərə gəlib başladılar oxumağa: – Gəlmışık ey dostlar, şami-qəribanə biz.

Farslar: Bunlar da onlar kimi. İbrahim bəy nə gözəl deyib: Moşt nəmunəyi-xəlvar əst\*. Gimnazistlərimiz zəncir vuranda dəxi farslara nə deyək?!

Əgər həqiqəti-islam dərcəhan in əst  
Həzər xəndeyi-küfürəst bərmüsəlmani.

*İmza: Qırxayaq*

## ÖLÜLƏR

Keçən gün cümə olduğuna görə ölülərin ruhları azad idi, Təbrizin tamam qəbristanlarının ölüleri şurış edib məqbərə məscidinə dolmuşdular. Bunların şikayəti budur ki, guya intixabda bunların hüququ batıbdır, ondan ötrü ki, Əncüməndo mərsiyəxanların, mübaşirlərin, piş-namazların, sinəzən deyənlərin vəkili var, amma ölülər tərəfindən heç bir nəfər də vəkil yoxdu. Əvvəl ölüleri sakit eləməkdən ötrü Əncümən tərəfindən elan olundu ki, camaat yiğilsin haman Məqbərə məscidində və ölülər tərəfindən Seyid İbrahim mücaviri və Molla Qasim cə-nabalarını əksəriyyəti-təmamilən Əncüməna qəbul elədi-lər ki, rəqaib halvasının yağlı və şirin olmayı xüsusunda müzakirə olanda bu məzlmuların hüququnu hifz elesin. Elə ki, şənbə gecəsi olub ölülərin azadlığı vaxtı qurtardı, on yeddi nəfər aqsaqqal üç poçtada balon ilə göy tərəfi-nə heyət göndərilib və gələn cümdən ölülərin ruhlarının buraxılmasını xahiş ediblər. Bu heyət qayıdanan sora cavab nə olsa, yenə də xəbər verəcəyəm.

*Tambrançı*

**Müdir və baş mühərrir: Cəlil Məmmədquluzadə**

\* Bir ovuc xalvarın nümunəsidir. (Red. – T.K.)



Зангезурский бекъ изъ своей деревни  
«Лиджъ» обратно къ себе домой.

Zəngəzur mahalında bir bəy gedib özünəməxsus olan Lici kəndinə və orada bir neçə gün qalandan sora qayıdır öz kəndinə gəlir.  
(Balam, bu tüfəngi də sən götür, qatırın yüksü ağırdır.)

Rotter